

Şərq Tərəfdaşlığı ilə əlaqədar dezinformasiyalar

EU vs
DiSiNFO

2009-cu ildə fəaliyyətə başlayan "Şərq Tərəfdaşlığı" (ŞT) Avropa İttifaqı (Aİ), onun üzv dövlətləri və altı Şərq qonşusu - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında münasibətləri dərinləşdirmək və gücləndirməyə yönəldilmiş təşəbbüsdür.

"Şərq Tərəfdaşlığı" fəaliyyəti və onun üzv dövlətləri dezinformasiya kampaniyalarının hədəfinə çevrilmişlər və bu da insanların təşəbbüs və onun üstünlükləri haqqında aydın və dəqiq məlumatlar əldə edə bilmələrinə mane olur. Ən geniş yayılmış dezinformasiyalar insanlar arasında qorxu yayır və "Şərq Tərəfdaşlığı"-na üzv ölkələrin vətəndaşlarını öz qərarlarını seçmə hüququ olmadığına inandırmağa çalışır.

BUNLARA ALDANMAYIN! HƏR ŞEYDƏN XƏBƏRDAR OLUN!

Burada "Şərq Tərəfdaşlığı" ilə bağlı ən çox yayılmış dezinformasiyalar göstərilmişdir.

DEZİFO

"Şərq Tərəfdaşlığı" tərəfdaşların istəyi olmadan onlara zorla tətbiq edilir

TƏKZİBİ

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqı, onun Üzv Dövlətləri və tərəfdaş ölkələrin birgə təşəbbüsüdür. Tərəfdaş ölkələrin öz fəaliyyətlərinin səviyyəsi və ambisiyaları ilə bağlı seçim hüquqları var. **Tərəfdaş ölkələr Aİ standartlarına uyğunlaşmağı qəbul edirlər.** Bu, məsələn, ŞT ölkələri ilə Aİ arasında ticarət imkanlarından faydalanmaq üçün şəffaf və izah edilə bilən idarəetmə strukturlarının qəbulu və sənaye standartlarının uyğunlaşdırılması vasitəsilə həyata keçirilir.

DEZİFO

"Şərq Tərəfdaşlığı" Aİ tərəfindən tərəfdaşlarına nəzarət etmək üçün hazırlanıb

TƏKZİBİ

Şərq Tərəfdaşlığı Avropa İttifaqına üzv dövlətlər və onun Şərq qonşuları arasındakı münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş birgə təşəbbüsdür. "Şərq Tərəfdaşlığı" təşəbbüsü ölkələrin **istədikləri zaman** Aİ ilə daha sıx əlaqələr qurmaları üçün nəzərdə tutulan platformadır. "Şərq Tərəfdaşlığı" mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır və hər bir tərəfdaş ölkənin ayrı-ayrı istək və ambisiyalarına hörmətlə yanaşır. İslahatlara sərmayə qoymaq və ümumi fundamental dəyərlərə hörmət "Şərq Tərəfdaşlığı"-nın əsasını təşkil edir. Buraya demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində islahatlara dəstək, korrupsiyaya qarşı mübarizəyə dəstək, gender, vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstək daxildir.

Şərq Tərəfdaşlığı ilə əlaqədar dezinformasiyalar

EU vs
DiSiNFO

DEZİNFO

"Şərq Tərəfdaşlığı"-na üzvlük ənənəvi dəyərləri və milli kimliyi təhlükə altına atır

TƏKZİBİ

"Şərq Tərəfdaşlığı" ümumi dəyərlərə və qaydalara, qarşılıqlı maraqlara və öhdəliklərə, eləcə də ortaq mülkiyyət və məsuliyyətə əsaslanan strateji və əzmlı tərəfdaşlıqdır. Fundamental və ortaq dəyərlərə hörmətlə yanaşı, islahat gündəliyinin davam etdirilməsi tərəfdaşlığımızın əsaslarıdır və bu, hər zaman belə qalacaqdır. "Şərq Tərəfdaşlığı" tərəfdaş ölkələrin siyasi assosiasiyasını və iqtisadi integrasiyasını gücləndirilməsinə yönəlmişdir. "Şərq Tərəfdaşlığı" sözügedən heç bir ölkənin kimliyini hədəfə almır. Aİ səmimiyyətin qurulması və **dinc icmalararası münasibətlər naminə mədəniyyətlərarası dialoqun təşviq edilməsində mədəniyyətin aparıcı rolunu təbliğ edir**. Aİ gənclərin və vətəndaş cəmiyyətinin demokratik proseslərdə iştirakını dəstəkləyir və onların səsinə qulaq verir.

DEZİNFO

"Şərq Tərəfdaşlığı" sabitliyi pozmaq və inqilab etmək üçün bir vasitədir

TƏKZİBİ

"Şərq Tərəfdaşlığı"-nın gündəliyi Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələrinin insanların həyatına müsbət dəyişikliklər gətirməsinə yönəlmişdir. Buna nail olmağın əsas yollarından biri demokratik qayda və prinsipləri təşviq etmək, ümumi fundamental dəyərlərə hörmət etmək və islahatlara sərmayə qoymaqdır. Buraya qanunun aliliyi sahəsində islahatlara dəstək, korrupsiya ilə mübarizə, gender, vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstək daxildir. Aİ tərəfdaş ölkələrə heç bir fəaliyyət və ya proqramı təlqin etmir. Əməkdaşlığın ümumi məqsədi hər bir ölkənin istəklərinə uyğun olaraq **ortaq demokratiya, rifah və sabitliyin ümumi sahəsini qurmaqdır**.

DEZİNFO

"Şərq Tərəfdaşlığı" ölkələri Qərb istehsalı olan peyvəndləri almaq məcburiyyətində olduğundan onlara Rusiyadan gələn peyvəndləri satın almaq qadağan olunub

TƏKZİBİ

"Şərq Tərəfdaşlığı" ölkələri istənilən vaksini satın almaqda **azaddırlar**. Onlardan beşi **COVAX Mexanizmində** iştirak edir və peyvəndləri **birbaşa** Aİ üzv dövlətlərindən və ya COVAX vasitəsilə qəbul edib. Bundan əlavə, ŞT beynəlxalq maliyyə institutları ilə **birlikdə** xüsusi yardım proqramları vasitəsilə və **Avropa Komandası** yanaşması çərçivəsində Aİ üzv dövlətləri ilə əməkdaşlıq edərək COVID-19 pandemiyasına qarşı mübarizə aparır.

DEZİNFO

"Şərq Tərəfdaşlığı" Rusiyaya qarşı yönəlmiş bir layihədir

TƏKZİBİ

"Şərq Tərəfdaşlığı" **heç bir ölkəyə qarşı yönəldilməmişdir**; o, region ölkələrinin (istədikləri təqdirdə) Aİ ilə daha sıx əlaqələr qurmaları üçün nəzərdə tutulmuş konstruktiv platformadır. Aİ heç bir ölkənin xarici siyasət seçimlərinə müdaxilə etmir və heç bir tərəfdaşından Aİ ilə hər hansı digər ölkə arasında seçim etməyi tələb etmir.